

BÖYÜK QURULUŞ PARTİYASI

ƏHƏMIYYƏTLİ UÇOT SIYASƏTİ VƏ İZAHLI QEYDLƏR

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2024-cü ildə tamamlanan il üzrə "Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları"na uyğun olaraq Böyük Quruluş Partiyası (irəlidə Partiya adlanacaq) üçün tərtib edilmişdir.

2. Partiya haqqında ümumi məlumat

Böyük Quruluş Partiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 12 avqust 2005-ci tarixdə 43 sayılı Şəhadətnamə ilə qeydiyyatata alınıb.

Mülkiyyət növü-xüsusi.

Qanuni təmsilçisi –BQP Başqanı Mustafa Fazil Qəzənfər oğlu.

Partiyaya Bakı şəhəri Vergilər Departamenti tərəfindən 1400660501 VÖEN şəhadətnamə verilib. BQP-nin əsas məqsədi demokratik dəyərlərə söykənən müasir bir cəmiyyət, sivil qurumlar tərəfindən yönəldilən, insan azadlığının və mülkiyyət toxunulmazlığının ən ali prinsiplər kimi qorunduğu, milli iradənin hegemon olduğu bir Azərbaycan dövləti qurmaqdır. Hesabat dövrü ərzində işçilərin orta sayı 9 nəfər olub.

3. Partiyanın hüquqi ünvanı

Hüquqi ünvan - Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 170;

Faktiki ünvan - Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsi 4.

4. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

5. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

6. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Partiya mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmışdır. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Maliyyə hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsipinə əsaslanmışdır.

7. Torpaq, tikili və avadanlıqlar (Əsas vəsaitlər)

Torpaq, tikili və avadanlıqlar elə aktivlərdir ki, - inzibati məqsədlər və təchizatında istismar edilir və ya gələcəkdə icarəyə verilmək məqsədlər üçün istifadə edilir; - Bir dövrdən (12 aydan) artıq dövr ərzində istifadə edilməsi gözlənilir. Bu uzunmüddətli aktivlər əldə edilərkən ödənilən dəyər əsasında tanınır.

8. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır. Bütün digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərində və ya yenidənqiymətləndirilmiş dəyərində vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir: - Binalar və qurğular - 20 il və ya illik 7%-dək - Maşın avadanlıq - 5 il və ya illik 25%-dək - Nəqliyyat vasitələri - 5 il və ya illik 25%-dək - Sair əsas vəsaitlər - 5 il və ya illik 20% -dək(ötürücü qurğular) Aktivlərin ləğv edilmə dəyərində və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir. Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

9. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəgd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəgd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir.

10. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Kreditlər və borclar Partiya tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması hallan istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

11. Gəlirin tanınması

Gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda və gəlir tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir. Əsas əməliyyat gəliri dövlət büdcəsindən ayrılan vəsaitlər, digər alınmış yardımlardan ibarət olduğundan vergiyə cəlb olunmamışdır. Digər vergiyə cəlb olunan gəlirlər isə hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır. Əsas əməliyyat gəliri bütün vergilər çıxıldıqdan sonra qalan gəlirdir.

12. Xərclərin tanınması

Partiyada xərclər layihələr (tərtib olunan büdcələr) əsasında alınan və layihə (büdcə) çərçivəsində layihələrin büdcələri əsasında ödənilən zamanı tanınacaqdır. Yəni layihələrdən vəsaitlər daxil ola bilər, amma layihə icra olunmasa həmin alınan vəsaitlər xərc kimi tanına bilməz.

13. Torpaq, tikili və avadanlıqlar

Məzmun	Avadanlıq		Cəmi
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	0.00		0.00
01 yanvar 2022-cu il tarixinə balans dəyəri	0.00		0.00
Daxilolmalar			
Xaricolmalar			
Amortizasiya ayırmaları			
Xaricolmalar üzrə yığılmış amortizasiya			
31 dekabr 2022-ci il tarixinə ilkin dəyər			
Yığılmış amortizasiya			
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	0.00		0.00
01 yanvar 2023-ci il tarixinə balans dəyəri	0.00		0.00
Daxilolmalar			
Xaricolmalar			
Amortizasiya ayırmaları			
Xaricolmalar üzrə yığılmış amortizasiya			
31 dekabr 2024-ci il tarixinə ilkin dəyər	0.00		0.00
Yığılmış amortizasiya			
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	0.00		0.00

14. Pul vəsaitləri və ekvivalentləri

Göstəricilər	31.12.2024	31.12.2023
Kassada nağd pul vəsaitləri	78.00	64.00
Milli valyutada bank hesabı	33244.60	107735.78
YEKUNU	33322.60	107799.78

15. Gəlirlər

Göstəricilər	31.12.2024	31.12.2023
	274278.60	283275.45
	260	151
	274538,60	283426,45

Vəsaitin daxil olduğu tarix	Vəsaiti ödəyən qurum	Daxil olan vəsaitin məbləği
22.01.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	55000.00
19.03.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	15312.50
08.04.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	55000.00
14.06.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	15348.10
12.07.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	55000.00
24.10.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	66410.55
24.12.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	12207.45
	CƏMİ:	274278.60

16. Xərclər

Göstəricilər	2024	2023
1. Cari xərclər	13000.00	14200.00
2. Siyasi partiyaların saxlanması və informasiya təminatına çəkilən xərclər	72348.32	79562.51
Əmək haqqı	33333.50	33272.08
Sosial sığorta ayırmaları 22% ,	8225.09	8273.10
Sosial sığorta ayırmaları 3 %	1121.55	1130.55
Vergi ödənişi	1996.28	2261.70
İşsizlikdən sığorta haqqı	374.96	377.14
İcbari tibbi sığorta	1494.32	1504.20
Bank xidməti xərcləri	3023.76	3344.74
İcarə haqqı	644.00	644.00
Elektrik enerjisi xərcləri	164.86	170.00
Qazdan istifadə xərcləri	650.00	800.00
Dəftərxana xərcləri (mərkəzi və yerli təşkilatlar)	2500.00	3700.00
İnformasiya saytları və internet xərcləri	1970.00	3100.00
Plastik kart üçün çəkilən xərclər	90.00	90.00
Kompyüter, pinter, katric alınması və xərcləri	3750.00	4215.00
Audit xidməti	1200.00	1200.00
Rabitə, o cümlədən mobil telefon xərcləri	2100.00	3200.00
Dövrü nəşrlərin alınması xərcləri	110.00	240.00
Təsərrüfat xərcləri	7100.00	8540.00
Partiya üzvü olan qadınlara bayram hədiyyəsi	2500.00	3500.00

3. İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər	164191.46	45940.00
Prezident seçkiləri və Milli Məclisə keçirilən seçkilərə çəkilən xərclər	116000.00	
Mərkəzi orqanların iclasları, müşavirə, Qurultayqabağı yerli təşkilatların konfransları və digər tədbirlər üçün xərclər	19500.00	17200.00
Notarius rüsumu	270.00	80.00
Bayram, yubiley, ildönüm və digər kütləvi tədbirlərin təşkili	8500.00	8430.00
Əklillər üçün xərclər	2520.78	2800.00
Siyasi maarifləndirməyə, təbliğata və kitab çapına çəkilən xərclər	17400.68	17430.00
4. Yerli təşkilatlara edilən yardımlar	34500	39450.00
5. Fərdi xərclər	15470.00	15000.00
Ezamiyyə xərcləri	15470.00	15000.00
6. Sair xərclər	49260.00	70377.67
Avtonəqliyyat vasitələrinin təmiri, yanacaq, ehtiyat hissələri	9230.00	7950.00
Cari təmirə çəkilən xərclər	20030.00	18927.67
İşçilərə yardım	11000.00	33500.00
Müraciət edənlərə maddi yardım	9000.00	10000.00
YEKUNU	348769,78	264530.18

17. Əlaqəli tərəflərlə əməliyyatlar

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, 0tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

18. Risklərin idarə edilməsi

Partiya daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

19. Kredit riski

Partiyanın kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Partiyanın pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilmişdir.

20. Bazar riski

Partiya bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin

əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borclarm bazar dəyəri onların daşman dəyərlərilə dəyişə bilər.

21. Faiz dərəcəsi riski

Partiyanın bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli marağ xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, marağ normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

22. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcək hadisələr baş verməmişdir.

Partiyanın başqanı



Fazil Mustafa

baş muhasib

P. Həmzəyev

“ 25 ” fevral 2025-c il